

## III Milli Mühəsiblər Forumu

12 iyun 2019-cu il

### Sərgi sponsor paketi

**500 AZN**

1. Forumun keçiriləcəyi məkanda sərgi üçün şirkətə 4 m<sup>2</sup> yerin ayrılması. Burada şirkət öz məhsullarını (elektron və ya əyani şəkildə) nümayiş etdirə biləcəkdir. Şirkət təqdimat üçün bir əməkdaşını ayıra bilər. Həmin guşədə qurulan istənilən konstruktör işləri barəsində əvvəlcədən Təşkilat Komitəsi məlumatlandırılmalıdır;
2. Tədbirin binasının foyesində təşkil olunacaq Sərgi məkanına Forumun **200 nəfər** iştirakçısı ilə yanaşı ictimaiyyətin girişi də açıq olacaqdır. Bununla yanaşı sərgiyə ziyarətçilərin cəlbə üçün sosial şəbəkələr, KİV vasitəsilə məlumatlar yayılacaqdır. Sərgi günü saat 10:00-dan 18:00-a kimi **2000 nəfərə** yaxın ziyarətçinin baş çəkməsi gözlənilir. Bura əsasən sahibkarların (biznesmenlərin, iş adamlarının), mühəsiblərin, maliyyə menecerlərinin təşrif buyurması nəzərdə tutulur;
3. Sərginin açılışı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Statistika Komitəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin rəhbər şəxslərinin baxışı olacaqdır;
4. Milli Mühəsiblər Forumunun FB səhifəsində sərgidə iştirak edəcək şirkətlər barəsində informasiya paylaşılacaqdır;
5. Şirkətə **2 ədəd Roll up (ayaqlı baner)** qoymaq imkanı veriləcəkdir;
6. Sərgi zamanı məlumatlandırıcı kimi iştirak edəcək şirkətin 1 əməkdaşının qida və çay-kofe ilə təmini təklif paketinə daxildir. Əlavə hər bir şəxs üçün 1 nahar və 2 çay-kofe üçün 50 AZN ödənilməlidir;
7. Sərgi bölməsində B2B görüş üçün ayrıca VIP bölməsi nəzərdə tutulmuşdur. Şirkətlərin potensial VIP müştəri ilə 2 (30 dəqiqəlik) fərdi şəkildə görüşməsi təklif paketinə daxildir. Bu zaman şirkətə xüsusi buraxılış və rəqəsi veriləcəkdir;

**12 iyun 2019-cu il**

8. Sərgi keçiriləcəyi məkanda diqqəti daha tez cəlb edən bir sıra yerlərə aşağıdakı qiymətlər tətbiq olunur:
  - 8.1. Sərgi bölməsinə girişdə yerləşmək üçün - 800 AZN;
  - 8.2. Sərgidə Brend Wall və Çay-kofe bölməsinə yaxın yerdə yerləşmək – 700 AZN;
9. Sərgi forum iştirakçıları üçün saat 09:00-dan 18:00 –a kimi, ictimaiyyət üçün isə 11:00-dan 17:00-a kimi açıq olacaqdır.

**Qeyd 1:** Şirkət sərgidə hansı məhsullarla iştirak edəcəyini Forumdan 10 gün əvvəl təşkilatçılara bildirməlidir.

**Qeyd 2:** Hər bir şirkət bölməsini özü montaj və demontaj edir.